

+ İraq ədəbiyyatı haqqında *

İraq qədim tarixə və zəngin mədəni irsa malik olan ərəb ölkəsidir. İraq xalqı milli istiqəlaliyyət əldə etmək üçün əsrər boyu mübarizə aparmış, nəhayət 1958-ci il iyulun 14-də antiimperialist inqilabı qələbə çalmış, İraq respublikası yaradılmışdır. Həmin vaxtdan respublikanın mütərəqqi qüvvələri iqtisadi müstəqillik və ictimai tərəqqi uğrunda mübarizəyə başlamışlar. Göstərilən söylər nəticəsində İraq mütərəqqi inkişaf yoluna çıxmış və çıçəklənməkdə olan müstəqil ərəb ölkələrinə birinə çevrilmişdir.

Respublikanın iqtisadiyyati ilə yanaşı mədəniyyəti, ədəbiyyat və incəsənəti də yeni tərəqqi yoluńa çıxmışdır. Məlumdur ki, İraq ədəbiyyatı qədim tarixə malikdir. Orta əsr zəngin ərəb ədəbiyyatının inkişaf və çıçəklənmə dövrü qədim ərəb mədəniyyətinin və elminin mərkəzi olan Bağdad şəhəri ilə bağlıdır. Klassik ərəb ədəbiyyatının ölməz nümayəndələrinin Bağdadda yaradıqları gözəl əsərlər şərq ədəbiyyatı xəzinəsinə qədim irtsın ən nadir nümunələri kimi daxil olmuşdur.

Lakin bu yüksəlşər dövrü uzun sürməmiş, bir sira xarici basqınların və istilaların nəticəsində İraq tədricilə öz əvvəlki mövqeyini itirmiş, ölkədə milli mədəniyyətin və ədəbiyyatın tənzəzlil, dırğınluq dövrü başlanmışdır.

XX əsrin əvvəllərindən başlayaraq İraqda kapitalist münasibətlərin yaranması, antiimperialist və milli azadlıq mübarizələrinin güclənməsi ilə əlaqədar olaraq ölkənin ictimai-mədəni həyatında da canlanma və dirçəlisər baş verdi.


Əsrimizin əvvəllərində İraqda baş verən siyasi-ictimai dəyişikliklərin, xalqın keçirdiyi həyəcan və sarsıntıların ədəbiyyata təsiri güclənir və ölkədə cərəyan edən mühüm ictimai hadisələr İraqın istedadlı şairleri olan Cəmil Sidqi əz-

Zehavinin, Məruf ər-Rusafinin və başqalarının yaradıcılığında öz əksini tapırdı.

İraq poeziyasının yenilikçi şairi kimi tanınmış Cəmil Sidqi əz-Zəhavi yaradıcılığının əsas özəyini vətənpərvərlik ruhunda yazdığı qəsidişlər, şərq qadının hüququnu müdafiə edən, hər cür cəhalət, ətalət və geriliyə qarşı çıxan, inkişaf və tərəqqini tərənnüm edən şeirlər təşkil edir.

İctimai fəaliyyəti ilə bədii yaradıcılığı arasında daim üzvü bağlılıq olan əz-Zəhavi İraq şerini yeni ruh, yeni məzmun gətirmiştir. O, İraq şerini ənənəvi mövzular çərçivəsindən çıxararaq, müasir hayatın tələbələri ilə səsləşən, günün ictimai ehtiyaclarına cavab verə bilən səviyyəyə qaldırmışdır.

Kitaba Cəmil Sidqi əz-Zəhavinin İraq xalqının mübarizələrlə dulu tarixinin ayrı-ayrı sahifələrini işıqlandıran şeirləri daxil edilmişdir. Qanlı, viranədici mühəribələr, xarici istismar, ictimai ədalətsizliklər əleyhinə yazılmış bu şeirlərində əz-Zəhavi inanır ki, Şərq qəflət yuxusundan oyananda səbr kəsələri dolub daşmaqdə olan ərəb oğulları vətənlərini gerilik, əsərət və cəhalətdən azad edəcək, yeni həyat quracaqlar.



Cəmil Sidqi əz-Zəhavi

Əsərlərinin dilinin sadəliyi, xalqın danışq dilinə yaxın olması onların geniş yayılmasına səbəb olmuşdur. Mədh və həcəv yazmaqdan imtina edən, yeknəsəqlikdən uzaqlaşan, hətta qafiyəsiz şeirlər yazan əz-Zəhavi kor-koranə ənənəyə qarşı çıxmışın və Avropa şairlərinin təqlid etməyin də əleyhinə idi. O, ərəb poeziyası tarixinə özünəməxsus yaradıcılıq üslubu olan yenilikçi bir şair kimi daxil olmuşdur.

Əsasən siyasi-ictimai mövzularda şeirlər yanan Məruf ər-Rusafinin əsərləri nəinki İraqda, eləcə də bütün Ərəb Şərqiñə sevilə-sevilə oxunur. Ər-Rusafı xalqını azad, müstəqil görmək istəyən şairlərdən idi. Bəzən ölkədə hökm sürən və-

* «Ağ günlərin çırığında» (İraq ədəbiyyatından nümunələr, Yaziçı, 1983) kitabına yazılışmış məqəddimə

ziyəti sair böbünləşdirse də, o, milletin xoşbəxt golocuyıcı inamını itirmirdi.

Bir həm kimi səslənən şeirlərindən Rusa-Rusifilşərlərin müstəmləkəçilik siyasetini rüvəy etməklə yanşı, müstəmləkəçilər qarşısında baş oynan, onlara yaltənglik qulluq göstərən milli hökumət başçılarını da tənqid atışım tutur. "Şüdəmər körpü'lə qadın" şerində müstəmləkəli yetim balasını qucağına sixmıl də qadının ağız içtimaiyyətinə təsir etməklə ingilislerin müstəmləkəçiliyi dövründə ölkənin nəce razılıq və dilinç halına düzüdüyüն göstərir. Şair vətonu xaricilərin himayəsindən sonra, imperialistlərin siyasetini müdafiə edən Feysal kralı kralların hakimiyətindən etiraz edir, müstəmləkəçilərin ölkədən qovulmasına, milli hökumət qurulmasına təsləb edir.

Müstəmləkəçilər, dördən iki İraqın digər mütəraqqi şairlərindən qobşkarları özbaşınaqlığına qarşı etiraz leslerini ucaldırırlar.

İraqlı födələrini qohremənliliklərini, apardıqları milli azadlıq mübarizəsinə törennüm edən şeirlər xalq kütülelərindən qulqıla soslayırırdı. Nohayət, İraq xalqı ingilislerin votenərləndən qovmaq ezmə ilə birləşdi və 1920-ci ilde böyük antiimperialist hərəkat baş verdi. Tədzür, bu hərəkat ingilisler tərəfindən yatrıldı. Lakin həmin il İraqın siyasi, içtimai-mədəni heyatında döniş ilə oldu. Belə ki, azınlıqlaşmış ingilis müstəmləkəçiləri İraqa kobud siyasi təzyiq göstərməkdən sonra İngiltərə məscub olular, ölkənin idarə olunması, zahirən olsa, İraqın milli hökumətinə tapşırıldı, xalqda milli birliyə inan onayı.

Bu dövrdə (30-cu illər) İraq

poeziyasına əz-Zəhavinin və ər-Rusafin ənənələrini davam etdirən yeni, istedadlı şairlər destəsi gəldi. Onların başından Məhəmməd Mehdi əl-Cəvahiri və Məhəmməd Saleh Behrul-Ulum durdur.

Məhəmməd Mehdi əl-Cəvahiri ərəb Sərginin on böyük və tanınmış şairlərindən. Əl-Cəvahiri mübahisə şairidir. O, klassik ərəb şerinin anənovi hüdudlarından konara çıxmayan qəsidişlərində mülmih içtimai problemlərə toxunur, şərq feodalizmini, gerilik və etatlı, hər cür etadlılılığı tənqid edir, eməkçi xalqın ağız güzəranına acıyr. "Ədalətsizlik üzərində qurulmuş şəhərə deyrilməlidir" deyən əl-Cəvahiri hamətənlərini milli sorvətərin əsl sahibi olmuşdur.

Sovet xalqının yaxın dostu olan Behrul-Ulumun yaradıcılığı Böyük Oktabr Sosialist inqilabının böyük fəsiri olmuşdur.

İkinci dünya müharibəsinindən sonra İraq xalqının içtimaiyyətindən yeyatıda yem merhələsi keçiridi yığıncaqda oxunmuşdur. Şair vətonu "soadətin, əzm və qüdrətin" xalqı qəbələ dəstəsi, "möhəşəm qüvvəsi" fəhle sıfınları, zəhmətkeşlərin eməyi, işi, faaliyyəti ilə bağlaşır. Əl-Cəvahiri fəhlələri - bütün eməkçi xalq çatın vurulurarda motin, dözlümlər olmağı, bugünkü naliyyətlərlə kifayətlenməyib dala parlaq və xoşbəxt gözökən uğrunda mübarizə aparması sayılır.

Mütəraqqi şair Məhəmməd Saleh Behrul-Ulum vətonunu xarici qobşkarlardan azad görək istədiyi və haqq səsini uzałdırdığı üçün 16 il mixtəlif hebsəxanalarla yatmış, olmazın əzəblər çəkmişdir.

Şöhr proletariat ilə kəndlilərin və Iraq ziyanlarının birgə sayıl-

neticisində antiimperialist inqilab qələbə qaldıqdan və imperialistlərin əlində Nuri Soiđin monfur "qara rejimi" iflasa uğradıqdan sonra bütün Iraq xalqı kılınçı və Məhəmməd Saleh Behrul-Ulum durdur.

Şairin, demək olar ki, inqilabdan əvvəl yaşadıqđi bütün şeirləri qərb müstəmləkəçilərini və onların monfur ələtlətlərini ifşa etmeye yönəldimisdür. Demokratiya və sosializm, xalqlar arasında sülh və dostluq, xoşbəxt və firavan hayat neğməkarı olan Behrul-Ulum həqiqətən xalq şairidir. Onun xalqa yaxın və anlaşılı bir dildə yazdığı gözəl şeirləri homişə dərin məzmunlu və yüksək ideyallı olmuşdur.

Sovet xalqının yaxın dostu olan Behrul-Ulumun yaradıcılığı Böyük Oktabr Sosialist inqilabının böyük fəsiri olmuşdur.

İkinci dünya müharibəsinindən sonra İraq xalqının içtimaiyyətindən yeyatıda yem merhələsi keçiridi yığıncaqda oxunmuşdur. Şair vətonu "soadətin, əzm və qüdrətin" xalqı qəbələ dəstəsi, "möhəşəm qüvvəsi" fəhle sıfınları, zəhmətkeşlərin eməyi, işi, faaliyyəti ilə bağlaşır. Əl-Cəvahiri fəhlələri - bütün eməkçi xalq çatın vurulurarda motin, dözlümlər olmağı, bugünkü naliyyətlərlə kifayətlenməyib dala parlaq və xoşbəxt gözökən uğrunda mübarizə aparması sayılır.

Bir tərəfdən xarici müdaxiləçilər, digər tərəfdən satqın monarxiya rejiminin tozyiqi altında olan xalqın narazılığı getdiyər artı, milli azadlıq mübarizələri genişləndi. Bu mübarizə əvvəllər siyasi fealiyyətdən uzaq dənizlərə İraq ziyanlarını və sərhədlərini qorumaqda, xalqın apardığı qohremənlilik mübarizəsi, əzəməti, ruh yüksəkliliyi hiss olunur.

Inqilabdan sonra yeni yaradıcılıq yolu qədəm qoyan şairlərindən biri de Əbdül-Vahid əl-Beyatiyər. Milli azadlıq hərəkətində fəal iştirak etdiyi üçün əl-Beyati uzun müddət həbsxanalarда və sürgündə olmuşdur. Əsərlərinə İraq xalqının işsizləri, işitəkliliyi, işitəkliliyi və qanlı Nuri Soiđin rejimini qarşı mübarizəsini təsir olunmuşdur. Buna görə də şair daimi təqib olunmuş və sixşidirlər.

nümayəndələrinin talyeyinə, real həyat hadisələrinə maraq özünü daha cox göstəriridir.

1958-ci il inqilabından sonra yaradıcılığın başlangıç şairlərindən addımları daha motin, çıxışları daha inamlı idi. Belə şairlərden biri olan Bələd əl-Heydəri öz şeirlərində xalqın böyük yaradıcı qüvvəyə malik olduğunu, qurub-yaradan insana məhsubi bəti terənnüm edir. Şair əkibecərən, usaq bəsleyən, imarətlər ucalan, şəhərlər salan insana, onun aməyinə, hiniərinsə aşiqdır. Əl-Heydəri hem de lirik şeirlər müəllifidir:

*De, yadindamı
küsdürdüğün məni?
Utanlımın xatrılar kon o səhnəni?*

- *Mərənə ilə başlanan
"Köhne məhabəbt" adlı seri əl-
Heydərinin əsərləri və gönclik
illəri xatrılorının yadigarıdır.*

Şairin kitabı daxilin digər iki seri issi ("Balaca kişinmə məktubu", "Gəco, soyqu və keşikçilər") İraqın casur vətor-povarlılarının azadlıq mübarizəsinin toronnumuna həsr olunmuşdur. Bu seirlerdə İraq xalqının apardığı qohremənlilik mübarizəsi, əzəməti, ruh yüksəkliliyi hiss olunur.

Inqilabdan sonra yeni yaradıcılıq yolu qədəm qoyan şairlərindən biri de Əbdül-Vahid əl-Beyatiyər. Milli azadlıq hərəkətində fəal iştirak etdiyi üçün əl-Beyati uzun müddət həbsxanalarda və sürgündə olmuşdur. Əsərlərinə İraq xalqının işsizləri, işitəkliliyi, işitəkliliyi və qanlı Nuri Soiđin rejimini qarşı mübarizəsini təsir olunmuşdur. Buna görə də şair daimi təqib olunmuş və sixşidirlər.

təsil İraq dünya medəniiyyəti ilə tanış olmaq imkanı elə etdi, ziyanlılar Avropa yazıclarının ərəb dilinə tərcümə olunmuş əsərləri ilə tanış olurlar. Rusiyada baş verən inqilabın hərəkatları ekş-sədəsi başqa ərəb ölkələri kimi İraqa və qələbətə.

Klassik əsərlərin inqilabının an görkəmlü nümayəndələrinin Tələstöy, Çexovun, Dostoyevskinin, Qorkinin əsərləri ərəb dilinə tərcümə edilmişə və yayılmışdır. XIX əsr rus edəbiyyatının on gözəl ənənələri İraqın nəsriño da əz müstəbət təsirinə gətirilmişdir.

İraq nəsniñ inqilabında, şübhəsiz, türk edəbiyyatının da müəyyən təsiri olmuşdur. Belə ki, tərcüməçiliklə də möşəğ olan İraq şair və yazıçıları əsəs etibarla əsərləri onların ruhuna və zövüqünə uyğun türk müəlliflərinin yaradıcılığından tərcümələr edirlər.

Nərə əsərlərinin, xüsusiələ novella janrınn formalaşmasında təsirin İraq mətbuatının da olsası böyüküdür. "Yeni nəsil" ("ən-Naş'a ol-cadidə"), "İraqın güzgüsi" ("Mir'at ol-Iraq") qəzetlərinin, "Sergi" ("Ma'rıld"), "el-Məccələ" jurnallarının nəşirlişləri ilə əsərlərin İraqda gənc nəsnilərin yetişməsi hömisi qayıq və diqqətli yanaşması, onlar üçün vəzifə çap olunmaq imkanları yaratılmışdır.

Beləliklə, milli ədəbi ənənələr, başqa ərəb ölkələri ilə əla-qəplerin genişlənməsi, Qərb ədəbiyyatı və medəniyyəti ilə yaxınlaşdırmaq, inqilabın işi yaradıcılığı ilə əlaqəli İraq nəsniñ təsəkküf tapşırma və yoxsulşunuşu себəb olub.

İlyimci illərdə İraqda mili sohñə əsərləri məydən goldi və hekayələr noş olumluğa başladı. İraq novelləsinin teməl

taslı İraq dünya medəniiyyəti ilə tanış olmaq imkanı elə etdi, ziyanlılar Avropa yazıclarının ərəb dilinə tərcümə olunmuş əsərləri ilə tanış olurlar. Rusiyada baş verən inqilabın hərəkatları ekş-sədəsi başqa ərəb ölkələri kimi İraqa və qələbətə.

İraqın inqilabının təkiliyi, şəhərisiz, türk edəbiyyatının da müəyyən təsiri olmuşdur. Onun "Ölməz sözər" (1960) adlı toplu Sovetlər ölkəsi və sohñəsindən ibarət. Kləsik əsərlərin inqilabının an görkəmlü nümayəndələrinin Tələstöy, Çexovun, Dostoyevskinin, Qorkinin əsərləri ərəb dilinə tərcümə edilmişə və yayılmışdır. XIX əsr rus edəbiyyatının on gözəl ənənələri İraqın nəsriño da əz müstəbət təsirinə gətirilmişdir.

İraq nəsniñ inqilabında, şübhəsiz, türk edəbiyyatının da müəyyən təsiri olmuşdur. Belə ki, tərcüməçiliklə də möşəğ olan İraq şair və yazıçıları əsər etibarla əsərləri onların ruhuna və zövüqünə uyğun türk müəlliflərinin yaradıcılığından tərcümələr edirlər.

Nərə əsərlərinin, xüsusiələ novella janrınn formalaşmasında təsirin İraq mətbuatının da olsası böyüküdür. "Yeni nəsil" ("ən-Naş'a ol-cadidə"), "İraqın güzgüsi" ("Mir'at ol-Iraq") qəzetlərinin, "Sergi" ("Ma'rıld"), "el-Məccələ" jurnallarının nəşirlişləri ilə əsərlərin İraqda gənc nəsnilərin yetişməsi hömisi qayıq və diqqətli yanaşması, onlar üçün vəzifə çap olunmaq imkanları yaratılmışdır.

Beləliklə, milli ədəbi ənənələr, başqa ərəb ölkələri ilə əla-qəplerin genişlənməsi, Qərb ədəbiyyatı və medəniyyəti ilə yaxınlaşdırmaq, inqilabın işi yaradıcılığı ilə əlaqəli İraq nəsniñ təsəkküf tapşırma və yoxsulşunuşu себəb olub.



daşını qoyanların yaradıcılığında siyasi və ictimai məsələlərə maraq, inqilabi ruh, yeni qəhrəman surəti yaratmaq meyli özünü aydın göstərir.

Irihocmî poveşتلرین, oñdan çox hekayeler maçmucusunıñ bir sirâ publisistik maçqalarının müelliñi olan Zu-n-nun Өyyub İraq novellasiñan banilerinden. Onun asaslarında toxunduñ masololrların dairesi geniş, yaratıcı obrazlar silsilesi rongarengdir. Zu-n-nun Өyyubun tasvir etdiyi qohromanlar müstelix icitma töbaqqa mansub adamlardır.

Klassik rus edebiyatının ve elede sovet edebiyatının qızığın təbliğatçısı olan Zu-n-nun Əyyub N.V.Qoqolun, F.M.Dostoyevskinin, İ.S.Turgenevin M.Qorkinin əsərlərinin ərəb dilinə tərcümə edildiğində böyük fəaliyyət göstərməsidi.

Ümumiyiyetle, yeni İraq nosrinin yararmasında vo inkişfın
fıdnı şöhəriyyəti rolu olmuş
yazıcılar döstəsinin qarşısında
əsasən moqsad hayatı ol-
duğunu kimi ols efdarlıdan və
müasir qəhrəman surəti yarat-
maqdən ibarət idi. Bəylər
və dövr İraq cəmiyyəti üçün səciv-
yayı olaraq itxilət və mübahisə-
lərdən danışır, baş verən bozı
hadisələrdən tənqidçi yaşınamadı-
dan çıxıkmırdırlar. Onların
başan nəsihətçiliyi aluda olma-
rına vo sentimentalizmə meyl
etmələriñin baxımayaraq, xid-
mətləri böyük olmuşdur. Belə
ki, məhz bu yazıçılar ilk defa
İraq nosrindən tənqidini realizmın
əsasını qoymuşlar.

Kitabda İraq novellaçılığının ikinci neslinə mənsub yazıçıların yaradıcılığı daha geniş əhatə edilmişdir.

Bu nəsil İkinci dünya müha-

ribesinden sonra obâdiyyat ale-
minde golmî istedâti nasirler-
den ibarot. Şâkir Ünsûbâk,
Edîmîn Sebî, Qâib Tu'mâ For-
mu bu nosîn nüümâyandolordur.
Heyatı olduğu kimi dark et-
mek, onun içtimai-siyasi ve iğ-
asıdı amillerini göstermek,
kalç heyatının real löhârlarını
yaratmaq bu yuzâciların osas
yaradıcılıq üslûbuldur. Bu yazi-
niları İraqda "yeni realizmî"
tanımları adlandırmışlardır.

Bu ceryayanın nümayändəlinin əsərlərinin qəhrəmanları məvjud quruluşu qarşı etiraz və arzalıqlarını bildirmək kifayətlənmən, onu kasıkin təqnid edir, vəziyyətdən çıxış yolu axarın və mübarizə edirdilər. Onların yaratdığı qəhrəman yəni həyatin, azad və demokratik qurulusun müjdəcisi idi.

Iraq edebiyatında "yeni realizm" coruyanın görkemi 1950'lerde olan Qab Forman "yeni zamanla" bu edebi ustuluklara inancı nozoruya düşerdi. O, "münibaruz" ya votop vor yazılmışla mağluba, bütün yaradıcılığını Iraq salqına, onun xoşbəxt gələcəyinə xidmət etmək efdasıdır. Bir sonrakı əsərindən onun novellalarında "küçük adamların" həyata təsirli, real beddi lövhələrinin etosu ver tutur.

Yazısının "Umran" hekayesinin esas şöhrəməni zəhmətkeş xalqın nümayəndəsidir. Tütün fabrikində işleyən, acıdan, iş soratının ağırlığından xəstəliyə duşan olan Umranın faciəli hayatı təsvir etməklə adıb Nuri Soidin istibadət uluslararası, ağalığı dövründə bütün İraq zəhmətçilərinin acıcağı hatırlayıb göstərir.

"Yeni realizmin" en føal nümayəndələrindən olan Edmon Səbrinin yaradıcılığını ki-

da "Bayram əyləncələrin-
biri" və "Ağalar himayəçi-
adlı hekayələri təmsil edir.
Verdiçilişin ilk sahələrin-

adıadicının ilk üç kitabı müümühüm ictimai ve siyasi hərəklətlərə biganc qalan və osasınarılıq intim məmənüləmələrə yaranan E.Şebrinin yazdığı 1958-ci il inqilabının müümühüm təsisi göstərmis, və yaradıcılığında əsaslı təsiri yaranmasına sebəb olmuşdur. 1960-ci ildə çapdan çıxmış "Zülməndən qaçan" adlı məcəsiyəsinə daxil olmuspək hekayələrə. Şeberi realist və humanist təsvir sənəti kimi qızılıxçı edir. Onun hekayələrindeki qohramanlıq bacarıqlıdan işsizlərə qədər olan gənc qadınlara və qadınlara deyil, itirazlı çökən və parıltılarla aparan, yaratmaq və yarasaş real insanlardır.

Sörq qadının hüquqsuzluğunu tırız, kühno fedonalonla-
n tənqid, zorakılığa, zülm və
odaqlı qarşı nifrat və ki Şah-
Xusbak novellalarının ana
ini təşkil edir. A.P.Çexovun
mədənidilərindən öyrənen və te-
tənəvən yazlığını "ozilenlərin
və səsizlərin" taleyi düşündü.
Onun hekayələrinin əsa-
rəmlərindən qadınlar ha-
zn, comiyəyyət və yebəcərliliklə-
rələdalatlılıqları üzündən bə-
yəndir.

Son 10-15 ildə İraq nəşri
c qüvvələrin yaradıcılıq sa -
sında xeyli zənginləşmişdir.
vəffəq Xidr Yusif Həddad

və Mahmud əz-Zahir kimi yazıçılar oxşurların, yetim qalmış usşalarının halına əməqala yanaşı, içtimai dəyişikliklərə əlaqədar olaraq İraq xalqında əmək-golın bir sırəni menəvə keyfiyyətləri da öks etdirirlər. Bu cohet xalqda inqilabın qələbəsinin rəqyut saxlaması əzminni daha da möhkəməldəndirir, vətənin içtimai, iqtisadi və mədəni inkişafını sürətləndirməvəzən cəfər.

SSRİ Yazıcılarının VI quultayında qonaq sıfıtelis iştirak etmiş Məhəmməd Mehdi Əl-Cəvahiri Sovet-arab ədəbi-mədəni əlaqələrinin genişlənməsindən danışarken demişdi: "Sovet-İraq ədəbi əlaqələrinin

son iller daha da möhkemlənməsi meni ürkəndin sevindirir... Men Sovet İttifaqımdakı qələm dəstlərindən eləcə də bütün Sovet xalqına dünyada sülhü və emin-amanlılığı tomin etmək uğrunda apardığı mübarizələrdə, Xeyriyaxıl, və gözəl işlərində böyük müvəffaqiyətlərə və naliyyatlar arzulayıram".

Qeyd etmək lazımdır ki, son illərdə Azərbaycan-İraq ədəbiyələqlərləri daha da genişlənmiş və hər iki xalqın ədib və şairlərinin yaradıcılıq əməkdaşlığı xeyli artmışdır.

İraq ədəbiyyatını Azərbaycanda daha yaxından tanıtmak məqsadılıq tərtib edilmiş bu ki-

ba İraqın mütərəqqi şair və
diblərinin yaradıcılığından
ümünlər daxil edilmişdir.

Başarılı seçilerek onla-
nın mazmumunu içtimai hiz-
biiyetiyle ve bodiu yetkinliği osas
veren görütürmüldür. Ösüler
aşağıda müasir hayatın bazı
özellikleri haqqında okucuda
üyeyon tossovur yaradır.
İlginç qıvusosuna voxbox
elecaya inam, azadlıq vo-
nuqışlıqlik motivləri kitabda
iki edilmiş ösulerin xan xottini
şəhərli kifidir. Çünki bu seçilər
öncülükli hoyata aq gözö
axıfları, canlı, konkret insanların
yaratımı olduğu kimi təsvir
ədən realist vəziyyət və səhərlər